

Odessa şəhərinin mərkəzi meydanında Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş bayram şənliyi

Odessa Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə Odessa vilayətinin dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, bir sıra xalqların diaspor rəhbərləri və media təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağirov çıxış edərək 100 il bundan öncə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Demokratik Respublikasının tarixi nailiyyətlərindən söz açıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev XX əsrin sonlarında 2-ci dəfə əldə olunmuş dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Tədbirə qatılanları Respublika Günü münasibəti ilə təbrik edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Ukraynadakı nümayəndəsi Natiq Nağıyev, Odessa Azərbaycanlıları Konqresinin sədr müavini Namiq Talibov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva təməli 100 il bundan öncə qoyulmuş müstəqil dövlətçilik ideologiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıblar.

Müstəqil Azərbaycan dövlətində multikulturalizm və dini tolerantlığın inkişafına xüsusi diqqət ayrıldığını bildi-



rən Moldovanın parlament vəkili Aurelya Qriqoriu, Odessa vilayətinin deputatı Vladimir Suşkov və digər çıxış edənlər müstəqil dövlətimizin 100 illiyi münasibəti ilə xalqımıza xoş və səmimi təbriklərini çatdırıblar. Aurelya Qriqoriu 100 il bundan öncə dövlət müstəqilliyini əldə edən Azərbaycan xalqının öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini vurğulayaraq sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilən ölkəmizdə dini tolerantlıq və multikulturalizmin dövlət strategiyasının əsasını təşkil etdiyini nəzərə çatdırıb. Bu uğurların möhkəm əsaslar üzərində qurulmasında dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin böyük xidmətlərindən bəhs edib. Azərbaycanın inkişaf stra-

tegiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini qeyd edib.

Bayram tədbirində milli diasporumuzun inkişafında xidmətləri olan Odessa Azərbaycanlıları Konqresinin fəalları Azərbaycanın Ukraynadakı səfirliyinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəxri diplomları təqdim olunub. Ukraynanın Xalq artisti, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Qurban Abbasovun rəhbərliyi ilə mədəniyyət və incəsənət ustalarının ifasında geniş konsert proqramı nümayiş etdirilib.

Möhsüm QƏDİROĞLU,
Azərbaycan Televiziyaşının Ukrayna
və Şərqi Avropa bürosunun rəhbəri.